



AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQİSİ

# RESPUBLİKA

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

İşlər Heyəti

13 APREL 2023-cü il

CÜMƏ AXŞAMI

№ 76 (7546)

GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSİAL-İQTİSADI QƏZET

WWW.RESPUBLIKA-NEWS.AZ

## Zəngəzur dəhlizi: inkişaf və əməkdaşlıq layihəsi

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdəgan 123 kilometrlik Horadiz-Cəbrayıll-Zəngilan-Ağbənd avtomobil yolu 2021-ci il oktyabrın 26-da təməlini qoyublar. Azərbaycan-Ermənistan sərhədinədək uzanan avtomobil yolu Zəngəzur dəhlizi adlandırılan ölkələrarası yeni nəqliyyat bağlantısının şərqi hissəsinin siyasi məsələlər həll edildikdən sonra Ermənistan ərazisindən keçəcək hissəsi ilə birləşdirilməsi nəzərdə tutulur.

Zəngəzur dəhlizinin gerçəkləşməsi regional siyasi konfiqurasiya çərçivəsində böyük önəm kəsb edən ölkəmizin əsas ərazisi və Naxçıvanla alternativ keçid yaradacaq ki, bu da İranın Azərbaycan üzərindəki ən vacib rıcaqlarından olan "Naxçıvan tranzit" məsələsinin təsirini azaldacaq. Bundan əlavə, Rusiya və Türkiyə arasında Gürcüstandan yan keçən yeni istiqamətin təklif edilməsi dəhlizin regional müstəvidə başqa bir əhəmiyyətini də önə çıxarıır. Yeni dəhliz Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrutun ortaya çıxmazı baxımından da önemlidir. Belə ki, Türkiyə bu istiqamət üzrə regional rəqibi olan İrandan asılılığın azaldılması və Mərkəzi Asiya ilə bağlantısının daha məqbul ölkələrlə ya-

radılmasında maraqlıdır.

Artıq uzun müddətdir ki, Gürçüstan-Azərbaycan vəsitəsilə şimal istiqamətindən ehtiyacını təmin edən Türkiyə, analoji xətti Ermənistan-Azərbaycan marşrutu üzrə cənub istiqamətində də əldə etmək niyyətindədir. Zəngəzur dəhlizinin interkontinental, yəni qıtələrarası əhəmiyyəti isə Çin'in son illərdə artan iqtisadi nəqliyyat

*Onun perspektivlər vəd edən əhəmiyyətini bütün region dövlətləri qəbul etməlidir*

şəbəkəsinə yeni bir alternativlik təşkil etməsidir. Bu alternativlik Çindən gələn malların Türkiyənin şərqi vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazı vəsitəsilə Avropaya daşınmasını təklif edir. Əslində, bu yenilik həm Türkiyənin, həm də Çin'in nəqliyyat yollarının diversifikasiya edilməsi strategiyalarına da uyğundur. Beləliklə də, yaxın gələcəkdə razılıq əldə edilməyib. Buna səbəb Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsidir. Yerli te-



Sərqi-Qərb nəqliyyat dəhlizinə integrasiya edilməsi fonunda Zəngəzur dəhlizi Avropa və Asiya qıtələri arasında ənəmlili ticarət marşrutu kimi çıxış etmək potensialına malikdir.

Azərbaycanın regional və beynəlxalq hüquqi əlaqələrində mühüm rol oynayan Zəngəzur dəhlizinin, eyni zamanda, iqtisadi və siyasi əhəmiyyəti də böyükdür. Dəhlizin ikinci Qarabağ müharibəsindən sonra əhəmiyyəti dəhət artmışdır. Hazırda Azərbaycan və Ermənistan arasında bu dəhlizlə bağlı tam şəkilidə razılıq əldə edilməyib. Buna səbəb Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsidir. Yerli te-

leviziya kanallarına verdiyi müsahibədə Zəngəzur dəhlizi layihəsinə toxunan dövlət başçısı deyib ki, Zəngəzur dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Layihə Azərbaycan tərəfindən irəli sürünləndə bir sıra siyasi, iqtisadi və strateji istiqamətlər nəzərə alınır. Bu dəhliz Azərbaycanın cənub-qərb regionlarını əhatə edəcək. Dəhlizin açılması iqtisadi əlaqələrin inkişafına dəstək xarakteri daşıyır.

(davamı 4-cü səhifədə)

## (əvvəli 1-ci səhifədə)

Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlərin aparıldığı, dəmir yollarının, avtomobil yollarının çəkildiyini qeyd etmək lazımdır: "Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlandırmız olmalıdır və olacaqdır", - deyə Azərbaycan Prezidenti vurğulayıb. Amma başda Fransa və İran kimi anti-Azərbaycan, antitürk qüvvələr, o cümlədən Cənubi Qafqazda daimi sülhün olmasını istəməyən və öz mövcudluqlarını məhz bu şəkildə qoruyub saxlamağa çalışanlar buna mane olurlar. Xüsusən, İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmışla regional inkişafı da ləngidir. Belə ki, cənub qonşumuz bele hesab edir ki, guya Azərbaycanın iki hissəsini - Naxçıvan Muxtar Respublikası və ölkənin qalan hissəsini quru yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması İranı Ermənistanla ümumi sərhəddən məhrum edə bilər.

Rəsmi Bakı bəyan edir ki, Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini keşməsi kimi qələmə verilməsi kökündən yanlış olmaqla yanaşı, reallıqdan uzaqdır. Azərbaycan tərəfi İran ilə sərhədlərini ticarətin və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün fürsət kimi dəyərləndirir. Zəngəzur dəhlizi əksinə, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirən və regional əməkdaşlıq üçün yeni

# Zəngəzur dəhlizi: inkişaf və əməkdaşlıq layihəsi



*Onun  
perspektivlər vəd  
edən əhəmiyyətini  
bütün region  
dövlətləri qəbul  
etməlidir*

perspektivlər vəd edən önemli bir layihədir. Ermənistanı Avrasiya ilə əlaqə-

ləndirici vasitə kimi nəzərdən keçirən İran regionun beynəlxalq seviyyədə tanınmış sərhədlərində istənilən dəyişikliyə qarşı güc tətbiq etməklə hədələyir. Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə açmayıacaq. Laçın dəhlizində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradıldıqdan sonra İrəvan Azərbaycanla münasibətləri normallaşdırmağa məcbur

olacaq. Belə olan təqdirdə, Ermənistan rəhbərliyi Qərbin təzyiqləri fonunda Zəngəzur dəhlizinin açılmasına razılıq verəcək. Bundan sonra İranın hər hansı hərbi təzyiq siyaseti fiaskoya uğrayacaq.

M.MUSTAFAYEV,  
"Respublika".